



Azərbaycan  
Respublikasının  
Medianın İnkişafı  
Agentliyi

## Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

**A**zərbaycanda azad iqtisadi zonaların yaradılması dünyada ən çox tətbiq olunan metodlardan biridir. Azad iqtisadi zonalar yaratmaqla bu bölgelərə investisiyaların cəlb edilməsi əsas məqsəd daşışıyır. Bu baxımdan nəzərə almaq lazımdır ki, dünyada Çin hətta ABŞ azad iqtisadi zonaların yaradılması və bunu inkişaf etdirmək baxımdan nümunəvi ölkələrdir. Bunun üçün Azərbaycanda da azad iqtisadi zonaların yaradılması zərurəti yarandı.



Azad iqtisadi zona üçün ayrılan erazidə işleyen şirkətlərə ölkənin başqa bölgələriyle müqayisədə görürük rüsumlarda, vergilərdə güzəştərlər olunur. Yaxud vergilər tamam leğv edilir. Burda biznes quranlar güzəştli kreditlər də ala bilərlər. Adətən, bütün bu güzəştərlər ona görə edilir ki, həm yerli şirkətlər dünya bazarlarında rəqabət gücünə malik məhsul istehsal edə bilsinlər. Həm də güzəştərlər regiona marağı olan xarici şirkətləri cəlb etsin. Beləliklə də, azad iqtisadi zona yeni iş yerlerinin açılmasına səbəb olur.

Ümumiyyətlə, dünyada çox uğurlu azad iqtisadi zona nümunələri var. Məsələn, 1985-ci ildə azad iqtisadi zonaların yaradılmasına başlanması Dubayın sürətli inkişafına təkan verdi və Şərqi Qərbe yolu üzerinde yerleşən bu ölkədə indi məşhur şirkətlər həm hökumətin güzəştərləndən istifadə edib zavod-fabrikler tikirlər, həm də dönyanın müxtəlif bölgələrinə mal paylamaq məntəqəsi kimi Dubayın erazisindən istifadə edirlər. Azərbaycan da Şərqi Qərbe yolu üzerinde yerleşir və bu, coğrafi şərait ölkədə azad iqtisadi zonaların yaradılması üçün elave imkanlar açır.

**Azərbaycan  
Respublikasının  
içərədən azad  
edilmiş ərazilərində  
"yaşıl enerji"  
zonasının yaradılması**

Prezident İlham Əliyevin işçaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin

"yaşıl enerji" zonasına çevriləməsi əsas istiqamətlərdən biri hesab olunur. 44 günlük Vətən müharibəsindən sonra 2020-ci ilin iqtisadi yekunlarına dair 6 yanvar 2021-ci il tarixli müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən işçaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılmasına dair strateji baxış irəli sürülmüş və bunun üçün həmin ərazilərdə kifayət qədər bərpa olunan enerji potensialının olması bildirilib.

"Azərbaycan Respublikasının işçaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 3 may 2021-ci il tarixli 2620 nömrəli Sərəncamı ilə beynəlxalq məslehətçi şirkətin cəlb edilməsi nəzərdə tutulmuşdur. Sərəncamın icrası istiqamətində Yaponiyanın TEPSCO şirkəti ilə əməkdaşlığı başlanılmış və müvafiq Konsepsiya sənədi hazırlanıb.

Konsepsiyanın məqsədi işçaldan azad edilmiş ərazilərdə mövcud olan yüksək bərpa olunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və ekoloji cəhətdən təmiz və enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalasdırmaqdır. Bunun üçün müxtəlif səssənarılər tətbiq edilməklə ərazilərin enerji tələbatı modelləri hazırlanıb.

**Azad iqtisadi Zonaların  
yaradılması**

# Azad əyalətlərimizdə Azad iqtisadi Zonaların yaradılması və perspektivləri...

da uğurlu layihə kimi  
nəzərdən keçirilir

İşçaldan azad olunmuş ərazilərin kifayət qədər böyük iqtisadi potensialı var. Nəzəre ala ki, birinci mərhələdə ərazilərin minadan təmizlənməsi, daha sonra bərpası həyata keçiriləcək. Təbii ki, növbəti mərhələdə həmin ərazilərin iqtisadi töhfəsi özünü göstərəcək. Bu ərazilərin təbii sərvətləri kifayət qədər boldur. Xüsusən de Zəngilan, Kəlbəcər və Laçın rayonlarını qeyd etmək olar. Qızıl ehtiyatlarına görə Kəlbəcər ilk, Zəngilan ise ikinci sıradadır. Bəzi qiymətləndirmələrə görə, yalnız Kəlbəcərdə Ermənistan şirkətləri 300 milyon dollarlıq qızıl hasil edərək dünya bazarına çıxarıblar. Bundan başqa, hər iki rayonda mis və dəmir ehtiyatları var. Demək olar ki, bütün azad edilmiş ərazilərimizdə inşaat materiallarının istehsal üçün xammal mövcudur. Bütün bunlar imkan verəcək ki, həmin təbii ehtiyatlardan xüsusiət sənaye müəssisələrinin qurulmasında istifadə olunsun. Bu, həm yeni iş yerlərinin yaradılmasına, həm də Azərbaycanda ümumidaxili mehsulun artımına təminat verəcək. Bunlar qeyri-neft sektorunda istehsalın artımı baxımdan da vacibdir. İşğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən 5 qızıl, 6 civə, 2 mis, bir qurğunun və sink, 19 üzük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, bir soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqlı, 5 tikinti qumu, 9 gips, anhidrid və gec, bir perlit, bir obsidian, 3 vermiculit, 14 əlvən və bəzək daşları (eqiq, yesəm, oniks, cad, pefritoid və sair) yataqları yerləşir. Bu ərazilər dəmir filizi daxil olmaqla, tikinti materialları ilə zəngindir. Təbii ki, bunlar həm də ərazilərin iqtisadi baxımdan əhəmiyyətini göstərən faktorlardan biridir. Eyni zamanda, gələcəkdə işçaldan azad olunacaq ərazilər turizm potensialına malikdir. Bu rayonlarda daxili və gəlme turizm imkanları kifayət qədər böyükdir. Bu, imkan verəcək ki, turizm potensialını inkişaf etdirmək mümkün olsun. Bütün bunlar həm də onu deməyə əsas verir ki, işçaldan azad edilən rayonlarımızda həm də Azad iqtisadi Zonaların yaradılması da uğurlu layihə kimi nəzərdən keçirilir.

**Məhəmmədəli QƏRİBLİ**  
Yazı Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyilə çap olunur.